



Vüsal OĞUZ

## ALMAN HESABI İLƏ ÇƏKMƏ

*Bütün Qarabağ qazılarının  
qarşısında baş ayırım...*

Avtobusdan düşər-düşməz qolundakı saata baxdı. Vaxta hələ xeyli qaldığını görüb gecikmədiyinə sevindi. Dostu ilə burda – metronun qarşısında görüşəcəkdilər. Qoltuq ağacının birinə söykənərək telefonu cibindən çıxartdı. Zəng gəlib-gəlmədiyinə baxdı. Yenidən qoltuq ağacını yerinə qaytarıb səkini adlayaraq oturacaqda əyləşdi. Nəfəsini dərməmiş alışqan çıxarıb damağına qoyduğu siqareti odladı. Ciyərini soyuq payız havası ilə bərabər, tüstüyə qonaq elədi. Əlini yaxa cibinə salıb barmaqlarını təqaüd kartına toxunduranda yadına düşdü ki, bankomatdan pul çıxartmalıdır. Bayaq sonuncu qəpiqlərini avtobusda verib düşmüşdü. Siqaretini çəkib qurtaran kimi qalxıb yolun qarşı tərəfinə keçdi. Bankomatdan pulu çıxartdıqdan sonra yenidən dayanacağa tərəf tələsdi. Bayaq oturduğu oturmaqda indi bir neçə tələbə qız oturmuşdu. Narahat eləmək istəmədi. Binanın tinində divara söykəndi. Tələbələrə baxanda yadına bir əhvalat düşdü. Bir dəfə bax beləcə – binanın tinində nəfəsini dərmək üçün divara söykənmişdi. Qarşısından keçən tələbə qızlardan biri onu dilənçi bilib xırda pul uzatmışdı. Əslində sevinmişdi in-

sanlarda mərhəmət hissini ölmədiyinə. İndi də o hadisəni xatırlayıb acı-acı gülümsədi.

Necə fikrə getmişdisə, illərin dostu Albertin çiyinə toxunmasından dik atıldı. Dostu “bir az gecikdim, bağışla” – deyərək əlini uzatdı. Birlərinin əlini bərk-bərk sıxdıqdan sonra yüngülvari qucaqlaşdılar. Sonra yolu keçib, qarşı tərəfdəki ucuz və keyfiyyətli ayaqqabılar satılan dükana yönəldilər. Hərdən bir-iki dəfə geyinilmiş, yaxşı vəziyyətdə olan ayaqqabıları lap “su qiymətinə” tapmaq olurdu orda. Maddi cəhətdən imkanı aşağı olan alıcılar bura üz tutardılar. Onlar da uzun illərdir ayaqqabı lazım olanda bu dükana gələrdilər. Dükən sahibi onları yaxşı tanıyırdı, satıcı qıza onlara mümkün olan qədər endirim etməyi tapşırırdı. Dükəndəki satıcı qızlar tez-tez dəyişsə də, nə dükən sahibinin onlara xoş münasibəti dəyişər, nə də onlar başqa dükana gedərdilər. 1992-ci ildən bəri ölkədə çox şey dəyişsə də, onların bu alış-veriş qaydası dəyişməzdi.

\*\*\*

Dəhşətli ağrılar içində oyandı. Gözünü açanda hər yeri toranlıq gördü. Bütün bədəni od tu-

tub yanır, hər yeri sızıldayırdı. Beynində, qulaqlarında arası kəsilməyən uğultu vardı. Üzü-gözü sarıqlı idi deyə, əvvəlcə harada olduğunu kəsdirə bilmədi. Az sonra başının üstündə dayanan tibb bacısını gördü. Ayağa durmaq istədikdə bütün bədənini dözülməz ağrı bürüdüyündən zarıdı. Tibb bacısı “həkim, özünə gəldi”, – deyərək onun qalxmağına mane olmağa çalışdı. Üzünü hələ görə bilmədiyi həkimin “tərpənmək olmaz, şükür elə ki, sağ-salamatsan” deməyi ilə ağır yaralandığını başa düşdü. Ağrıdan nəfəsi kəsildiyindən həkimə cavab verə bilmədi. Ən çox aşağı ətrafları, xüsusi ilə də ayaqları ağrıyırdı. Həkim və tibb bacısı yan çarpayıdakı yaralı ilə məşğul olduğundan ona məhəl qoyan olmadı. Kimsə ölümlə əlləşirdi, bağırtısı otağı götürmüşdü. Az keçmədi huşu özünə qayıtdı. Günortaya yaxın artıq hər şeyi xatırlamağa başladı.

Onların postu ermənilərlə üz-üzə idi. T. kəndinin ətrafındakı postlardan ən təhlükəlisi, eləcə də ən əhəmiyyətli sayılırdı. Deyilənə görə, Qarabağ savaşı başlayandan bu post uğrunda çox döyüşlər olsa da, çox igid oğlanlar canlarını qurban versə də, post hələ də düşməyə göz dağı kimi durur, öz alınmazlığını qoruyurdu. Kəndin ən yüksək nöqtəsində yerləşən bu postu münaqişə başlayanda kənd camaatı özü yaratmış, ov tüfəngləri ilə dəfələrlə ermənilərin qəfil hücumlarının qarşısını almışdılar. İndi həmin postu, eləcə də başqa postları könüllülərdən ibarət özünümüdafiə qüvvələri qoruyurdu. Bura düşmənin postu ilə o dərəcədə yaxın idi ki, hərdən ermənilərin nə danışdıqlarını belə açıq-aydın eşidirdilər. Son bir neçə ayda fəallaşan ermənilər dəfələrlə bu posta girməyə cəhd etsələr də, hər dəfə itki verərək geri çəkilməli olmuşdular. Bura könüllülərdən ibarət on bir nəfərlik dəstə nəzarət edirdi. Komandirləri Qusardan olan Şamil idi. Hamının “ləzgi” deyərək çağırdığı bu dağlar oğlu dəfələrlə yaralanmasına baxmayaraq, sağalan kimi yenidən doğma postuna qayıdardı.

O gecə növbədə dörd nəfər idilər. Ondən başqa talış balası Coşqun, balakənli Ramazan və bir də Bakıdan olan yəhidi Albert növbə çəkirdi. Albert buraya hamıdan sonra gəlmişdi. Atası əslən Quba yəhudisi, anası isə tatar qızı olan Albert Bakıda doğulub boya-başa çatmışdı. Universiteti 4-cü kursunda yarımçıq buraxaraq könüllü döyüşə gələn Albert iki il müxtəlif cəbhələrdə vuruşmuşdu. Sonuncu dəfə o və yeddi yoldaşı gecə düşmə-

nin arxasına göndərilmiş, səhər açılarda isə mühasirəyə düşdükleri məlum olmuşdu. Ermənilər ötürücü ilə onların yerinin satıldığını desələr də, əvvəlcə inanmamışdılar. Lakin az sonra ermənilər növbəti dəfə onları adbaad çağıranda xəyanətin qurbanı olduqlarını başa düşmüşdülər. Sona qədər döyüşməkdən başqa əlacları qalmamışdı. Lakin qüvvələr qeyri-bərabər idi. Yalnız son anda tək qalan Albert yaralı halda özünü sıldırım qayadan çaya ataraq xilas olmuşdu. İti axan dağ çayı onu axıdaraq sonda sahilə çıxartmışdı. Gündüzlər gizlənilib, gecələr yol gedərək birtəhər öz tərəfimizə keçən əsgər hospitaldan çıxdıqdan sonra ən təhlükəli post kimi buranı seçmiş, onlara qoşulmuşdu. Hərdən onunla “bura gəlməsəydin, indi Bakıda qızlarla kef edirdin” deyərək zarafat edəndə başını bulayaraq, “bura xarəşo” deyərək cavab verərdi. Adi halda qaradınmaz, sakit təbiətli Alberti döyüş vaxtı tanımaq olmurdu. Şirə dönür, özünü ən təhlükəli yerlərə atır, göz-gözə durduğu ölümü hiss etmirdi.

O gecə dəhşətli duman idi. Ətrafda heç nə görünmürdü. Yağış yağıb dayansa da, ay çıxmıdığından ətraf zülmət qaranlıq idi. Qərribə bir sakitlik çökmüşdü. Komandir Şamil yenidən postdan kəndə doğru düşmüşdü. Gedərkən “uşaqlar, diqqətli olun, nəşə narahatam. Bu köpək uşağı son günlər yaman fəallaşmış” demişdi. Uşaqlar, ayıq-sayıq olmağa çalışır, hər gələn səsə qulaq verirdilər. Növbə təzə dəyişilmişdi deyərək, yorğunluq yox idi canlarında. Qarınları tox olsa da, mart ayının soyuqluğu get-gedə canlarına işləyirdi.

Ramazanın yandırdığı siqareti ovuclarının içində gizlədərək növbə ilə çəkirdilər. Qəfil lap yaxınlıqda açılan avtomatın səmindən diksindilər. Başlarının üstündən keçən güllənin təsirindən hərə özünü bir tərəfə atdı. Əvvəlcə Ramazan özünə gələrək avtomatını işə saldı. Amma dolu kimi yağın güllələrin əlindən heç kim gizləndiyi daşın dalından başını qaldıra, atəş açma bilmirdi. Təkcə Ramazanın mövqeyi yaxşı olduğundan sərrast atəşlə əvvəlcə iki, az sonra daha bir erməninə gəbərttdi. Onun yerinin əlverişli olduğunu hiss edən ermənilər hamısı eyni vaxtda onun olduğu mövqeyi nişan alaraq atəşə tutdular. Ramazanın tək-tək atmağından yaralandığını başa düşdülər. Az sonra avtomatı birdəfəlik susdu. Bundan sonra dəstənin vəziyyəti daha da ağırlaşdı. Artıq üstünlüyü ələ alan ermənilər get-gedə yaxınlaşaraq mühasirəni daraldı, onları

sağ ələ keçirməyə çalışırdı. Vəziyyət ağır idi. Ölüm-dirim savaşı gedirdi. Qəfil dağın döşündən açılan güllələr erməniləri çaş-baş saldı. Şamilin səsi gəldi. Bağıraraq onlara ürək-dirək verməyə çalışırdı. Güllə səsini eşidərək yarı yoldan – kəndə çatmamış qayıtmış, özünü döyüşçü dostlarının harayına yetirmişdi. Şamilin açdığı atəş erməniləri bir anlıq susdursa da, az keçməmiş döyüş yenidən qızışdı. Şamil elə hey dostlarına geri çəkilməyi əmr edirdi, amma heç kim onu düşmənlə tək qoymaq istəmirdi. Coşqunun gizləndiyi yerdən qalxması ilə avtomat gülləsinin sinəsini parçalaması bir oldu. Coşqunun cansız cəsədi yuvarlanaq düz yanına düşdü. Gözləri həmişə olduğu kimi gülürdü talış balasının.

Albert həmişəki kimi soyuqqanlıqla tək-tək, amma dəqiq atırdı. Hər atəşi bir erməniyi susdururdu. Şamil kənddən uşaqların köməyə gəldiyini qışqıraraq onlara geri çəkilməyi əmr edirdi. Bir qədər də duruş gətirə bilsəydilər, dostları özlərini yetirəcəkdi. İndi onun gizləndiyi yer ermənilərin on-on beş addımlığında idi. Sürünərək Albertin yanına getməyi bacardı. Albertin yanına çatmağı ilə düz yanlarında qumbaranın partlaması bir oldu. Bundan sonrası düz-əməlli yadına gəlmir, yalnız Şamilin bağıraraq avtomatın güllələrini sağa-sola boşaltdığını az-maz xatırlayırdı. Şiddətli döyüş gedirdi. Yaxınlaşan dostlarının bağirtisi o gecə eşitdiyi son səs idi.

\*\*\*

Səhər ayılıanda ağırları nisbətən azalmışdı. Tibb bacısından su istədikdə yan çarpayından eşitdiyi səs bütün yaddaşını silkələdi. Onu səsləyən Albert idi. Yaddaşı bir anda oyandı, hər şeyi xatırlamağa başladı. Dostunun yanında olmasına necə sevindi, İlahi. Amma bu sevinci bir neçə saniyə çəkdi. Sən demə, Albert onu görməyə gəlməyib, o da yaralıdır. Dostunun sol ayağının dizdən aşağı sarındığını görəndə dəhşətə gəldi. Ayaqları ədyalla örtülü olduğundan özünün sağ ayağından xəbəri yox idi hələ. Öz ayağının dizdən aşağı kəsildiyini biləndə heç ah-uf eləmədi. Albertdən utandımı, yoxsa onu da bu halda gördüyünə görə belə etdiyini özü də bilmirdi. Amma Albert Şamilin şəhid olduğunu söyləyəndə özünü saxlaya bilmədi. Hönkürtüsünə tibb bacıları qaçaraq gəldilər. Şamilin o gecə kömək gələndə qədər tək özü bir dəstə erməniyə qarşı

vuruşduğunu, özünü təhlükəyə ataraq yaralıları döyüş meydanından çıxarılmasına şərait yaratdığını Albertdən öyrəndi. Şamil bütün dəstəyə “geri çəkilmək” əmri verərək özü sona qədər döyüşmüş, bütün dəstəni təkbaşına qorumağı bacarmışdı. Ermənilər “Ləzgi”nin meyidini bir həftə sonra vermişdilər. Coşqun və Ramazandan başqa köməyə gələn dəstədən daha dörd nəfər şəhid olmuşdu. Amma Albertin “şükür ki, post bizim əlimzdedir” deməsindən sonra içini bir kədər qarışıq rahatlıq bürüdü. Deməli, o gecə bəxtləri gətirmiş, düşmən qumbarası nədəncə canlarını deyil, ayaqlarını “seçmiş”, o dünyaya onları yox, ayaqlarını aparmışdı. İndi Albertlə onun bircə fərqi vardı: birinin sol, digərinin sağ ayağı yox idi. Xəstəxanadan çıxan gün Albert qəfildən “görəsən, ayaqlarımız indi hardadır?” deməsi ilə ikisini də dəli gülmək tutmuşdu. Həkim və tibb bacıları bu iki qəhrəmanı göz yaşları içində yola salmışdılar.

\*\*\*

Dükanda həmişəki kimi xeyli adam var idi. Dükən sahibi içəridə olmadığından bu dəfə onları satıcı qız qarşıladı. Satıcı qız yeni idi deyə, onları tanımadı. Burda çox dayanmadılar. Öz ölçülərinə uyğun, ucuzvari bir ayaqqabı seçdilər. Növbə ilə hərə bir tayını geyinib baxdı. Bəxtlərindən ikisi də eyni ölçüdə geyinirdilər. Geydikləri taylarını ayrı-ayrı sellofana bükdürüb götürdülər. Albert ondan əvvəl pulunu ödədi. Bu, qayda idi, onsuz da sonda hərə öz payına düşən pulu verirdi o birinə. Onların bu alış-verişinə maraqla baxan qıza təşəkkür edərək qapıdan çıxdılar. İllərdir bu dükandan ayaqqabını belə alardılar: əvvəlcədən sözləşər, bura gələr, seçdikləri ayaqqabının hərəsi bir tayını götürərdi. Belə ucuz düşürdü – yarı qiymətə.

Dükandakı alıcılar isə pəncərənin önündə üzünü tutaraq hönkürən satıcı qızın niyə ağladığını başa düşə bilmir, onu sakitləşdirməyə çalışırdılar..